



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun
və UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının
maliyyə və təşkilati dəstəyi ilə elmi-tədqiqat programlarının, layihələrinin
və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların
verilməsi üzrə 2013-cü ildə keçirilmiş beynəlxalq xarakterli
2-ci "ŞUŞA QRANTI" müsabiqəsinin (EİF/MQM-2-Shusha-2013-3(9))
qalibi olmuş layihənin yerinə yetirilməsi üzrə

YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: **Dağlıq Qarabağ məcburi köçkünlərinin reproduktiv sağlamlıq vəziyyətinin öyrənilməsi**

Layihə rəhbərinin soyadı, adı və atasının adı: **Kamilova Nigar Mirnəğı qızı**

Qrantın məbləği: **34 000 manat**

Layihənin nömrəsi: **EİF/MQM-2-Şuşa-2013-3(9)-10/07/3-M-03**

Müqavilənin imzalanma tarixi: **26 fevral 2014-cü il**

Qrant layihəsinin yerinə yetirilmə müddəti: **12 ay**

Layihənin icra müddəti (başlama və bitmə tarixi): **01 mart 2014-cü il-01 mart 2015-ci il**

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

- 1 Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üsul və yanaşmalar
(burada doldurmali)

Bu gün sağlamlığa müxtəlif mövqeydən baxılır. Əhali arasında sağlamlığın qorunması və möhkəmləndirilməsinə yönəlmiş aktiv işlərin aparılması həm səhiyyə və sosial inkişaf orqanlarının düşünülmüş integrasiyasından, həm də müxtəlif nazirlik və idarələrin, ictimai təşkilatların sosial programlarından, eləcə də əhalinin özünün xəstəliklərin profilaktikası sahəsində səylərində asılıdır.

Migrantların yeni mühitə integrasiyası normal şəraitdə pozitiv nəticələr verə bilər. Buna "elit miqrasiya" da deyilir, eləcə də əhalinin təbii azalması şəraitində əhalinin aktiv işqabiliyyəti yüksək ixtisaslı kadrların və işçi qüvvəsinin çatışmazlığının aradan qalxmasına səbəb olur.

Bakı, Bakı ətrafi rayonlar, Gəncə kimi şəhərlər coğrafi mövqeyi, iqtisadi potensialı, siyasi stabilliyi

kimi bir sıra obyektiv və subyektiv səbəblərdən miqrantlar və məcburi köçkünlər üçün cəlbedici erazilərdir.

Ərazilərdər. Yerli əhalinin xəstələnmə göstəricisinin və miqrantların sağlamlığına təsir edən ətraf mühitin əlyazılışlı amillərinin müqaviləli analizi kifayət qədər vacib tədqiqatdır.

Əlverişsiz amillərinin müqayisəli analizi Kərayev qədər vacib tədqiqatı
Migranstların tibbi – sosial ehtiyaclarının ödənilməsi istiqamətində məqsədyönlü tədbirlərin işlənilib hazırlanması üçün ilk növbədə migranstların adaptasiyasının yeni həyat şəraitinə təsirini öyrənmək, onların sağlamlıq vəziyyətinin və həyat keyfiyyətinin qiymətləndirmək vacibdir.
Tədqiqatın məqsədi. Kompleks kliniko – laborator tədqiqatlar əsasında migranstların sağlamlığının öyrənilməsi və onların adaptasiyasının yaxşılaşdırılmasına yönəlmış tədbirlərin, onlara göstərilən tibbi psixoloji və sosial kömək modelinin elmi əsaslandırılması.

Tədqiqatın yazıçıları:

- dəqliqatın vəziyyələri.

 1. Yerli əhali və məcburi köçkünlərin sağlamlıq vəziyyətinin, həyat səviyyəsinin müqayisəli analizini həyata keçirmək;
 2. SF – 36 sual anketinin köməyi ilə qasqın və məcburi köçkünlərin həyat keyfiyyətinin səviyyəsini müəyyən etmək;
 3. Məcburi köçkünlərin əsas sanitar – gigiyenik, tibbi – demoqrafik, sosial – gigiyenik xüsusiyyətlərini qiymətləndirmək və yerli əhali ilə məcburi köçkünlərin sağlamlıq vəziyyətinin müqayisəli analizini vermək.
 4. Məcburi köçkünlərin psixoloji və tibbi – sosial adaptasiyası üzrə kompleks sağlamlaşdırıcı tədbirlərin işlənib hazırlanması.
 5. Xəstəliklərin profilaktikası məqsədi ilə maarifləndirici seminarların təşkili.

Tibbi müayinələr:

 1. Qanın ümumi və biokimyəvi analizləri;
 2. Elektrokardioqramma;
 3. Ültrasəs müəvənəsi

Əhalinin (məcburi köçkün və yerli əhali) xəstələnmə göstəricilər icilərinin müqayisəli analizi və bu göstəricilər əsasında migrantların sosial – məişət şəraitindən asılı olaraq sağlamlığının formalaşma qanuna uyğunluqlarını aşkar edilmiş; məcburi köçkünlərə tibbi, psixoloji, sosial kömək üçün tibbi – sosial (psixogiqivenik) mərkəz modeli elmi əsaslanmışdır.

Üçün tibbi – sosial (psixogigiyenik) mərkəz modeli eñli əsaslanırıñdır. Layihə zamanı qarşıya qoyulan məsələlərdən bir də məcburi köçkünlərin həyat keyfiyyətini öyrənmək idi. Tibbi – sosial işlərin əsas vəzifələrindən biri əhalinin bütün qruplarına, xüsusilə də doğma yurd - yuvalarından didərgin düşmüş məcburi köçkünlərə normal həyat keyfiyyətini təmin etməkdir. Həyat keyfiyyəti – sosial – tibbi anlayışdır və ona insanın optimal yaşayışı üçün ehtiyac sistemi kimi baxmaq olar. Xəstəlik, əllilik işə, şübhəsiz, insanın həyat keyfiyyətini aşağı salır.

Sistemi kim saxmaq olur. Xəstəlik, cəmiyyət, tibbi – sosial şəraiti, insanın psixoloji və somatik sağlamlığını, Beləliklə, həyat keyfiyyəti anlayışı – tibbi – sosial şəraiti, insanın psixoloji və somatik sağlamlığını, mənəvi və mədəni dəyərlərini (həyat dəyərləri), cəmiyyətin mədəni səviyyəsini və onun iqtisadi inkişafını əhatə edir. Həyat keyfiyyətini nizamlayan əsas amil sağlamlıqdır (fərdi, ictimai, ailə, professional), o da 6 əsas tərkiblə müəyyən edilir – xəstəlik səviyyəsi və onunla bağlı həyt davamlılığı (ölüm hallar), məhsul və xidmətlərdən istifadə (bununla bağlı olan geoekologiya və gigiyena), sosial – bioloji şəraitlə bağlı risk, övlar (ailə), tibbi – sanitər vəziyyət (səhiyyə) və nəhayət insanın informasiya vasitələrindən istifadə imkanı (televiziya, radio, ünsiyyət).

Müasir dövrde belə hayat keyfiyyətinin ümumi qəbul olunmuş anlayışı müəyyən olunmamışdır. Həyat keyfiyyətinə daha çox cəmiyyətdə fəaliyyət göstərə bilmə bacarığı ilə (iş fəaliyyəti, ictimai fəaliyyət, ailə hayatı), həmçinin də insanın emosional, psixoloji və intellektual xüsusiyyəti ilə müəyyən olunurdu. Həyat keyfiyyətinin tədqiqatı zamanı əsas diqqət pasientin öz funksional imkanlarına verdiyi individual qiymətə diqqət yetirmək önemlidir. Həyat keyfiyyətinin ölçüməsi məqsədi ilə bir sıra universal və xüsusiləşmiş vasitələrdən istifadə olunmuşdur. Bunun üçün ən rasional vasitə test və sual anketləri olmuşdur. Hal – hazırda istifadə olunan ümumi metodlara Sickness Impact Profile (SIP), Nottingham Health Profile (NHP), Quality of Well-Being Scale, Mc

Master Health Index, Psychological General Well-Being Index, General Health Rating Index aid edilir. Layihə zamanı qəçqın və məcburi köçkünlərin həyat keyfiyyətini qiymətləndirmek üçün SF-36 metodundan istifadə edilmişdir. Yaşadığı yerlərdən ayrılmış və miqrasiya prosesi şübhəsiz qəçqın və məcburi köçkünlərin həyat keyfiyyətinə və sağlamlıq vəziyyətlərinə təsir göstərmişdir. Tədqiqat zamanı iki qrup - əsas və nəzarət qrupları formalaşmışdır. Qəçqın və məcburi köçkünlər əsas qrupa, nəzarət qrupuna isə həmin ərazilərdə daimi yaşayan insanlar daxil edilmişdir. Alınan bütün məlumatlar üzərində statistik tədqiqat aparılmış, statistik məlumatların analizi isə özündə xəstələnmə səviyyəsinin qiymətləndirilməsi, intensiv və ekstensiv göstəriciləri özündə birləşdirmişdir.

- 2 Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli)
(burada doldurmali)

Layihə zamanı nəzərdə tutulmuş anketləşmə işlərinin 90% - i həyata keçirilmişdir (layihə zamanı nəzərdə tutulmuş sayıda insanların anketləşdirilməsi həyata keçirilməsi səbəbindən Bakı və Abşeron Rayonlarından kənarda anketləşdirmə aparılmamışdır).
Layihədə nəzərdə tutulmuş sayıda insanların tibbi müayinəsi (500 nəfər) – 80% (400 nəfər tibbi müayinədən keçmişdir).
Tədqiqatların nəticələrinin nəşri – nəticələri toplu şəkildə hazırlanmışdır və çapa hazırlanır.

- 3 Hesabat dövründə alınmış **elmi nəticələr** (onların yenilik dərəcəsi, elmi və təcrübi əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstərilməlidir)
(burada doldurmali)

Məcburi köçkünlərin adaptasiyasının effektivliyini xarakterizə edən əsas göstərici onların sağlamlıq vəziyyətidir. Əlbəttə ki, həyat şəraitinin əlverişli olmaması, müharibə şəraitinin yaratdığı ağır psixoloji stress, sosial dezadaptasiya sağlamlıq vəziyyətinin pisləşməsinə və müxtəlif növ xəstəliklərin yaranmasına şərait yaradır.

Problemin kəskin olmasına baxmayaraq bu sahədə aparılan işlər kifayət qədər deyil və məcburi köçkünlərə göstərilən tibbi xidmətin effektivliyinin artırılması hələ də aktual və həll olunması gərəkən problem olaraq qalır. Müxtəlif kateqoriydan olan məcburi köçkünlərin sağlamlıq vəziyyətini və məcburi miqrasiyanın uşaqların sağlamlığına göstərdiyi təsiri xarakterizə edən işlər azdır.

Bu səbəbdən layihə zamanı Dağlıq Qarabağ məcburi köçkünlərinin somatik və reproduktiv sağlamlığının vəziyyətini müəyyən etmək, onlara göstərilən tibbi xidmət təkmilləşdirilməsi və keyfiyyətinin artırılması, məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə onların həyat təminatının (yaşayış şəraiti, tibbi xidmətlərdən istifadə edə bilmək imkanı, göstərilən tibbi profilaktik tədbirlər kompleksi və s.) xarakterizə edilməsi ölkəmiz üçün vacib məsələlərdən biri olmuşdur.

Həyata keçirilmiş layihənin praktiki əhəmiyyət ondan ibarətdir ki, layihədə məcburi köçkünlərə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, qadınların reproduktiv sağlamlığı, hamilə qadınlar və süd verən analara kömək üzrə iş rejiminin dəyişdirilməsi, eləcə də profilaktik əhəmiyyətli informasiya materiallarının hazırlanması nəzərdə tutulmuşdur, həmçinin ilkin tibbi sənədləşdirmə və əhali ilə iş üzrə hesabatların hazırlanması və ümumi bazanın formalaşdırılması tibbi xidmət üçün müraciət edənlərə daha keyfiyyətli xidmət göstərməyə və ümumi vəziyyətin daha ətraflı qiymətləndirilməsinə kömək edəcəkdir.

Məcburi köçkünlərin sağlamlıq problemlərinin müxtəlifliyini nəzərə alaraq, layihə zamanı həll olunması gərəkən məsələlərə - problemin müxtəlif səviyyələrdə tədqiq edilməsi, əhalinin müxtəlif qrupları üzrə sorğuların aparılması – ailələrin sosial – iqtisadi vəziyyəti, uşaqların və yeniyetmələrin sağlamlıq problemləri, qadın və kişilərin sağlamlıq vəziyyətinin xarakterizə edilməsi, daha geniş yayılmış xəstəliklər, eləcə də onların tibbi xidmətlə təmin olunması, bu xidmətlərin effektivliyinin qiymətləndirilməsi və məcburi köçkünlərə göstərilən tibbi köməyin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması kimi işlər daxil edilmişdir.

Yeni mühitə adaptasiyanın pozulması sağlamlıq vəziyyətinin pozulmasına və xəstəliklərin artasına gətirib çıxarıır. Yaşayış yerinin dəyişilməsi zamanı yaranan riskə daha çox qadınlar və uşaqları məruz qalırlar. Mənfi faktorların təsiri və tibbi köməyin kifayət qədər olmaması ilk növbədə reproduktiv sağlamlığa təsir edir, ginekoloji patologiyalar isə doğumun aşağı düşməsinə, perinatal ölümlərin sayının artmasına gətirib çıxarıır.

Bu səbəbdən layihə zamanı əsas diqqət reproduktiv sağlamlığın xarakterizə edilməsi, ona təsir edən amillərin öyrənilməsi, əhali artımı və doğulan uşaqların sağlamlıq vəziyyəti – onların fiziki inkişafı, xəstələnmə və ölüm hallarının tədqiq edilməsinə yönəlmüşdir

Aparılan tədqiqatlar nəticəsində Dağlıq Qarabağ məcburi köçkünlərinin və onların övladlarının somatik və reproduktiv sağlamlığının vəziyyətini müəyyən edilmiş və onlara göstərilən tibbi köməyin təkmilləşdirilməsi sahəsində yeni tədbirlər hazırlanmışdır. 500 nəfər əsas qrupa daxil edilmiş məcburi köçküñ və yerlin əhalinin sağlamlıq vəziyyətini müəyyən etmək üçün anketləşmə aparılmış və 400 nəfər, müxtəlif yaş qrupuna mənsub məcburi köçküñün tibb müayinəsi təşkil edilmişdir.

- 4 Layihə üzrə elmi nəşrlər (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmaller, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrıraqda qeyd etməklə, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiq olaraq göstərilməlidir) (*surətlərini kağız üzərində və CD şəklində əlavə etməli!*)
(burada doldurməli)

Биомедицина № 1 – репродуктивное здоровье беженцев Азербайджанской Республики (2015 çapa qəbul olunmuşdur)

Azərbaycan tibbinin müasir nailiyyətləri № 2 – Azərbaycanda məcburi köçkünlərin reproduktiv sağlamlığının kliniko – laborator xüsusiyyəti (2015 çapa qəbul olunmuşdur)

Tibb qəzeti № 16 (30.09.2014) Dağlıq Qarabağ məcburi köçkünlərinin sağlamlıq vəziyyətinin öyrənilməsi

Çapa hazırlanır - Azərbaycanda məcburi köçkünlərin reproduktiv sağlamlığının vəziyyəti (monoqrafiya)

- 5 İxtira və patentlər, səmərələşdirici təkliflər
(burada doldurməli)
olmayıb

- 6 Layihə üzrə ezamiyyətlər (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiq göstərilməlidir)
(burada doldurməli)
Olmayıb.

- 7 Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)
(burada doldurməli)

olmayıb

- 8 Layihə üzrə digər tədbirlərdə iştirak

(burada doldurmali)

olmayıb

Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s.

- 9 çıxışlar) (məlumat tam şəkildə göstərilməlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq)

(burada doldurmali)

Layihə mövzusunda qacqın və məcburi köckünlərin kompakt yaşadığı ərazilərdə və Bakı şəhərinin Universitetlərində tələbələrin iştirakı ilə xəstəliklərin profilaktikasına yönəlmüş “Aktual xəstəliklər haqqında qısa mühazirə” və “Gənclər və saqlamlıq” (infeksion və rayonlar üzrə genetik xəstəliklər) adlı şifahi məruzələr və seminarlar həyata keçirilmişdir. Məruzələr yerli xarakter daşmışdır.

- 10 Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə məmulatları

(burada doldurmali)

EKQ, kolposkop

- 11 Yerli həmkarlarla əlaqələr

(burada doldurmali)

Layihə çərçivəsində nəzərdə tutulmuş işlərin həyata keçirilməsi məqsədi ilə Nazirlər Kabinet (Aparatın qacqınlarının, məcburi köckünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin sektor müdürü Hidayət Hüseynov), Səhiyyə və Təhsil Nazirlikləri, Şuşa Rayon İcra Hakimiyyəti (Şuşa rayon İcra Hakimiyyətinin başçısı Səfərov Bayram Əsəd oğlu), Abşeron rayon İcra Hakimiyyəti və Qaradağ İcra Hakimiyyəti (İcra hakimiyyəti başçısı, Mikayılov Süleyman Surxay oğlu) kimi dövlət orqanları ilə, həmçinin Azərbaycan Tibb Universiteti, Bakı Slavyan Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Memarlıq və İnşaat Universiteti ilə əlaqələr qurulmuşdur.

- 12 Xarici həmkarlarla əlaqələr

(burada doldurmali)

olmayıb

- 13 Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa)

(burada doldurmali)

yoxdur

- 14 Sərgilərdə iştirak (əgər baş tutubsa)

(burada doldurmali)

yoxdur

- 15 Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa)

(burada doldurmali)

yoxdur

- 16 Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış

internet səhifələri və s. (məlumatı tam şəkildə göstərilməlidir)

(burada doldurmali)

"Azərbaycanda məcburi köçkünlərin reproduktiv sağlamlığının vəziyyəti". Material toplusu. Çapa hazırlanır.

SİFARIŞÇI:

Elmin İnkişafı Fondu

Müşavir

Babayeva Ədilə Əli qızı

(imza)

"31" mart 2015-ci il

İCRAÇI:

Layihə rəhbəri

Kamilova Nigar Mirnəğı qızı

(imza)

"30" mart 2015-ci il

Baş məsləhətçi

Daşdəmirova Xanım Faiq qızı

(imza)

"31" mart 2015-ci il



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMIN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fondunun
və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının
maliyyə və təşkilati dəstəyi ilə elmi-tədqiqat proqramlarının, layihələrinin
və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların
verilməsi üzrə 2013-cü ildə keçirilmiş beynəlxalq xarakterli
2-ci "ŞUŞA QRANTI" müsabiqəsinin (EİF/MQM-2-Shusha-2013-3(9))
qalibi olmuş layihənin yerinə yetirilməsi üzrə

ALINMIŞ NƏTİCƏLƏRİN ƏMƏLİ (TƏCRÜBİ) HƏYATA KEÇİRİLMƏSİ VƏ LAYİHƏNİN NƏTİCƏLƏRİNDƏN GƏLƏCƏK TƏDDQİQATLARDADA İSTİFADƏ PERSPEKTİVLƏRİ HAQQINDA MƏLUMAT VƏRƏQİ (Qaydalar üzrə Əlavə 16)

Layihənin adı: Dağlıq Qarabağ məcburi köckünlərinin reproduktiv sağlamlıq vəziyyətinin öyrənilməsi
Layihə rəhbərinin soyadı, adı və atasının adı: Kamilova Nigar Mirnəğı qızı

Qrantın məbləği: 34 000 manat

Layihənin nömrəsi: EİF/MQM-2-Şuşa-2013-3(9)-10/07/3-M-03

Müqavilənin imzalanma tarixi: 26 fevral 2014-cü il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01 mart 2014-cü il-01 mart 2015-ci il

1. Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi

1 Layihənin əsas əməli (təcrübi) nəticələri, bu nəticələrin məlum analoqlar ilə müqayisəli xarakteristikası

(burada doldurmali)

Məcburi köckünlərin adaptasiyasının effektivliyini xarakterizə edən əsas göstərici onların sağlamlıq vəziyyətidir. Əlbəttə ki, həyat şəraitinin əlverişli olmaması, müharibə şəraitinin yaratdığı ağır psixoloji stress, sosial dezadaptasiya sağlamlıq vəziyyətinin pisləşməsinə və müxtəlif növ xəstəliklərin yaranmasına şərait yaradır.

Problemin kəskin olmasına baxmayaraq bu sahədə aparılan işlər kifayət qədər deyil və məcburi köckünlərə göstərilən tibbi xidmətin effektivliyinin artırılması hələ də aktual və həll olunması gərəkən problem olaraq qalır. Müxtəlif kateqoriyidan olan məcburi köckünlərin

sağlamlıq vəziyyətini və məcburi miqrasiyanın uşaqların sağlamlığına göstərdiyi təsiri xarakterizə edən işlər azdır.

Bu səbəbdən layihə zamanı Dağlıq Qarabağ məcburi köçkünlərinin somatik və reproduktiv sağlamlığının vəziyyətini müəyyən etmək, onlara göstərilən tibbi xidmət təkmilləşdirilməsi və keyfiyyətinin artırılması, məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə onların həyat təminatının (yaşayış şəraiti, tibbi xidmətlərdən istifadə edə bilmək imkanı, göstərilən tibbi – profilaktik tədbirlər kompleksi və s.) xarakterizə edilməsi ölkəmiz üçün vacib məsələlərdən biri olmuşdur.

Müxtəlik kateqoriyadan olan məcburi köçkünlərin sağlamlıq vəziyyətinin xarakterizə edilməsi və məcburi küçürülməsin qadınların və uşaqların sağlamlıq vəziyyətinə göstərdiyi təsirin öyrənilməsi sahəsində çox az işlər görülmüşdür.

MDB, eləcə də Avropa məkanında qacqın və məcburi köçkünlərin sayına görə Azərbaycan ilk yerlərdə gələn dövlətlərdən biri olmasına baxmayaraq, bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyaset yürüdən və yüksək nəticələr əldə edən ölkələrdən hesab olunur. Qacqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasetin əsas prioritətlərindən birini təşkil edir.

Aparılan tədqiqatlar nəticəsində Dağlıq Qarabağ məcburi köçkünlərinin və onların övladlarının somatik və reproduktiv sağlamlığının vəziyyətini müəyyən edilmiş və onlara göstərilən tibbi köməyin təkmilləşdirilməsi sahəsində yeni tədbirlər hazırlanmışdır. 500 nəfər əsas qrupa daxil edilmiş məcburi köçküñ və yerlin əhalinin sağlamlıq vəziyyətini müəyyən etmək üçün anketləşmə aparılmış və 400 nəfər, müxtəlif yaş qrupuna mənsub məcburi köçküñün tibb müayinəsi təşkil edilmişdir.

Həmçinin ilk dəfə əhalinin həyat keyfiyyəti müqayisəli şəkildə öyrənilmişdir. Yerli əhalinin və məcburi köçkünlərin sağlamlıq vəziyyəti, ona təsir edən həyat şəraiti, ailə - məişət vəziyyəti öyrənilmiş və statistik analizi aparılmışdır.

Layihə zamanı Azərbaycanda ilk dəfə qacqın və məcburi köçkünlərin reproduktiv sağlamlıqları tədqiq edilmiş, onlara göstərilən xidmətlərin keyfiyyəti müəyyən edilmiş, bu sahənin inkişaf yolları və yeni xidmətlərin yaradılması, profilaktik və reproduktiv sağlamlıq haqqında informativliyin artırılması istiqamətində tədbirlər həyata keçirilməsi üçün metodlar təklif olunmuşdur.

Əldə edilmiş nəticələr kitab şəklində toplanmış və çapa hazırlanır.

Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi haqqında məlumat (istehsalatda tətbiq (tətbiqin aktını əlavə etməli); tədris və təhsildə (nəşr olunmuş elmi əsərlər və s. – təhsil sisteminə tətbiqin aktını əlavə etməli); bağlanmış xarici müqavilələr və ya beynəlxalq layihələr (kimlə bağlanıb, müqavilənin və ya layihənin nömrəsi, adı, tarixi və dəyəri); dövlət programlarında (dövlət orqanının adı, qərarın nömrəsi və tarixi); ixtira üçün alınmış patentlərdə (patentin nömrəsi, verilmə tarixi, ixtiranın adı); və digərlərində

(burada doldurmali)

Miqrasiya prosesinin, ətraf mühit amilinin və sosial – məişət şəraitin kompleks və sistemli öyrənilməsi məcburi köçkünlərin sağlamlığının formallaşma qanunauyğunluğunu müəyyən etməyə imkan verir. Məcburi köçkünlərin sağlamlığının sosial - gigiyenik qiymətləndirilməsi onların rasional yerləşdirilməsi tədbirlərini planlaşdırmaq zamanı aparılmış tədqiqatların

nəticələrini nəzərə almaq məqsədə uyğundur.

İşlənib hazırlanmış tibbi – sosial (psixogigiyenik) mərkəz modeli şəhər və kənd şəraitində məcburi köçkünlərə tibbi, psixoloji və sosial kömək təşkilinin əsasıdır.

Bu cür yanaşma böyük kontingentli, müxtəlif xəstəliklərə meylli məcburi köçkünlərlə iş zamanı çox vacibdir. Layihə zamanı qeyri hökumət təşkilatlarının göstərdikləri yardımalar və onların yerli səhiyyə orqanları ilə qarşılıqlı əlaqəsi məcburi köçkünlərlə tibbi köməyin göstərilməsinin asanlaşdırılması və təkmilləşdirilməsində rolü önə çəkilmişdir.

Məcburi köçkünlərin və onların övladlarının sağlamlığında baş verən dəyişikliklərin əsas xüsusiyyəti müəyyən edilmiş və gələcəkdə yarana biləcək problemlərin aradan qaldırılması və onların profilaktikası yolları işlənib hazırlanmışdır.

Gələcəkdə tibbi kömək üçün müraciət edəcək məcburi köçkünlərə daha keyfiyyətli tibbi köməyin göstərilməsinə şərait yaradacaqdır.

2. Layihənin nəticələrindən gələcək tədqiqatlarda istifadə perspektivləri

1 Nəticələrin istifadəsi perspektivləri (fundamental, tətbiqi və axtarış-innovasiya yönlü elmi-tədqiqat layihə və proqramlarında; dövlət proqramlarında; dövlət qurumlarının sahə tədqiqat proqramlarında; ixtira və patent üçün verilmiş ərizələrdə; beynəlxalq layihələrdə; və digərlərində)

(burada doldurmali)

Tədqiqat zamanı əldə edilmiş məlumatlar səhiyyə sahəsində, həkimlərin, mama-ginekoloqların, tibbin işçilərinin, Qaçqın və məcburi köçkünlər işlər üzrə dövlət komitəsi və digər sahələrinin mütəxəssislərinin praktik fəaliyyətinə yardım göstərəcəkdir.

SİFARIŞÇI:

Elmin İnkışafı Fondu

Müşavir

Babayeva Ədilə Əli qızı

(imza)

"31" mart 2015-ci il

İCRAÇI:

Layihə rəhbəri

Kamilova Nigar Mirnəğı qızı

(imza)

"30" mart 2015-ci il

Baş məsləhətçi

Daşdəmirova Xanım Faiq qızı

(imza)

"31" mart 2015-ci il



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun
və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının
maliyyə və təşkilati dəstəyi ilə elmi-tədqiqat proqramlarının, layihələrinin
və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların
verilməsi üzrə 2013-cü ildə keçirilmiş beynəlxalq xarakterli
2-ci "ŞUŞA QRANTI" müsabiqəsinin (EİF/MQM-2-Shusha-2013-3(9))
qalibi olmuş layihənin yerinə yetirilməsi üzrə

ALINMIŞ ELMİ MƏHSUL HAQQINDA MƏLUMAT (Qaydalar üzrə Əlavə 17)

Layihənin adı: Dağlıq Qarabağ məcburi köckünlərinin reproduktiv sağlamlıq vəziyyətinin öyrənilməsi
Layihə rəhbərinin soyadı, adı və atasının adı: Kamilova Nigar Mirnəğı qızı

Qrantın məbləği: 34 000 manat

Layihənin nömrəsi: EİF/MQM-2-Şuşa-2013-3(9)-10/07/3-M-03

Müqavilənin imzalanma tarixi: 26 fevral 2014-cü il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01 mart 2014-cü il-01 mart 2015-ci il

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

1. Elmi əsərlər (sayı)

No	Tamlıq dərəcəsi	Dərc olunmuş	Çapa qəbul olunmuş və ya çapda olan	Çapa göndərilmiş
1.	Elmi məhsulun növü 1. Monoqrafiyalar həmçinin, xaricdə çap olunmuş			Azərbaycanda məcburi köckünlərin reproduktiv sağlamlığının vəziyyəti

2.	Məqalələr həmçinin xarici nəşrlərdə	Tibb qəzeti № 16 (30.09.2014) Dağlıq Qarabağ məcburi köçkünlərinin sağlamlıq vəziyyətinin öyrənilməsi	Биомедицина № 1 – репродуктивное здоровье беженцев Азербайджанской республики Azərbaycan tibbinin müasir nailiyyətləri № 2 – Azərbaycanda məcburi köçkünlərin reproduktiv sağlamlığının kliniko – laborator xüsusiyyəti
3.	Konfrans materiallarında məqalələr	O cümlədən, beynəlxalq konfras materiallarında	
4.	Məruzələrin tezisləri		
5.	Digər (icmal, atlas, kataloq və s.)	həmçinin, beynəlxalq tədbirlərin toplusunda	

2. İxtira və patentlər (sayı)

No	Elmi məhsulun növü	Alınmış	Verilmiş	Ərizəsi verilmiş
1.	Patent, patent almaq üçün ərizə			
2.	İxtira			
3.	Səmərələşdirici təklif			

3. Elmi tədbirlərdə məruzələr (sayı)

No	Tədbirin adı (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s.)	Tədbirin kateqoriyası (ölkədaxili, regional,	Məruzənin növü (plenar, dəvətli, şifahi, divar)	Sayı

	beynəlxalq)		
1.	Seminar	Ölkədaxili	şifahi
2.	Seminar	Ölkədaxili	divar
3.			

SİFARIŞÇİ: Elmin İnkışafı Fondu

Müşavir Babayeva Ədilə Əli qızı

RE

(imza)

"31" marf 2015-ci il

İCRAÇI:

Layihə rəhbəri

Kamilova Nigar Mirnəğı qızı

(imza)

"30" mart 2015-ci il

Baş məsləhətçi

Daşdəmirova Xanım Faiq qızı

Karl Böhm

(imza)

"31" mai 2015-ci il